

7122

ABDULLA ŞAJIQ

TYLKU
HƏÇÇƏ
GEDIR



AZƏRNƏŞR BAKЬ 1934

84(5 Aze)-5

4416

A. ŞAJIQ

894.362-93

LL16

TYLKU HƏÇÇƏ GEDİR

6040 226341

3-4 y 2000

Ikinçi sərç

F. Kögəril adına
Azərbaycan Dövlət Uşaq
KITABXANASI
INV. № 58844

M. F. Azimov
Azərbaycan Dövlət
KITABXANASI

AZƏRNƏŞR

Bakъ — 1934

ТҮЛКУ НӘÇÇӘ GEDİR.

Tylky соq qoçalmışdь,
Av vurmaqdan qalmaşdь;
 Ət dəjmirdi dilinə,
 Av kecmirdi əlinə.
Həftələrlə qalъv aç,
Dolanırdь jalavaç;
 Çavanlıqъ sənmişdy,
 Ərijis muma dənmişdy.
Korşalmış idi diş,
Coq pis kecirdi işi;
 Gyny olmuşdu qara,
 Arajъv buldu cara:
Alъv təsbeh əlinə,
Şal baqlajъv belinə;
 Ajaqlarъnda sarъq,
 Başında tirmə sarъq.
Cijnində atlaz əva,
Əlində zotva əsa,
 Aqlajırdь gedirdi,
 Cəlləri sejr edirdi.

Redaqtoru: M. Sejid zade

Texredaqtoru: Z. Aqajev

Buraqъçы: Hysniјe Zjnallı

Bas Mətbuat Mydirligi Myvəkkilliği № 2512. Sifariş № 1497. Tıraz 5000.
İstehsalata verilmiş 27/XI—33. Cəpa verilmiş 10/I—34. Cəp listi 3.

Kaçqız formatı 72×105.

Azərnəşr mətbəəsində basıldı. 26 lar adına „Kitab Sarayı“.
Bakı. Əli Bajramov kycəsi.

Kəndə javyq vət xoruz,
 Dənlənməkdejdi jalqyz;
 Tylkyny belə gərdy,
 Uzaqdan durdu sordu;
 „Aj çapımt, tylky, səjlə,
 Hara gedirsən belə.



Joqsa sənə aj vava,
 Yz veribdir bir vəla?“

Tylky başınp salladъ,
 Həngyr-həngyr aqladъ;
 Dedi: „A Məstan xoruz!
 Gəzləri mərçan xoruz!
 Qoçalmışam dyşmyşəm,
 Sizi coq inçitmişəm,
 Məndən daha qacmaյп;
 Dərdlərimi acmaյп.
 Sizdən yzym qaradър,
 Qəlbim dolu jaradър;
 Halal, haram qanmadъм.
 Qoçańqъ anmadъм.
 Sizi dutdum, hej jedim,
 Allah kərimdir dedim.
 Aj çapımt, gəzym, qardaş,
 Indi işim olub jaş.
 Həddən aşъв gynahъм;
 Bir allahdър pənahъм.
 Həççə gərəkdir gedim
 Tevbə istiqfar edim“.
 Xoruz dedi: „Aj vava!
 Xoşvaxt olubsan daha,
 Gəl aj aqlama,
 Yrəjimi daqlama,

Haq jolunu bulmusan,
Indi mə'min olmusan,
Səni jalnəzləq səqar,
Məni əzynlə apar;
Jolda qulluq edərəm,
Hər işinə gedərəm".
Tylky dedi: „Ej gəzym!
Joq bu işə bir səzym,
Olursa zəhmət sənə,
Jolda myəzzin mənə
Lazım olur, nejləjək?
Dyş dalıma gəl, gedək".
Xoruz bunu eşitcək,
Tez ucub gəldi jyjrək,
Ajaqъna, əlinə,
Dyşdy şirin dilinə;
Ujub səhbət etdilər,
Dyşyb jola getdilər.
Gəldilər kəndə jaqъn,
Tojuqlar aqъn-aqъn,
Ora bura təzirdi.
Dənlənirdi gəzirdi.
Gərdylər bir az iraq,
Tylky gəlir bir sajaq:

Jekə təsbeh əlində,
Bir şal qurşaq belində;
Ajaqlarъnda sarъq,
Başında tirmə sarъq;
Cijnində atlaz əva,
Əlində zorba əsa;
Gedir, yol ilə bir baş,
Olub xoruzla joldaş.
Birdən qaqqıldaşdýlar,
Bu işlərə şasdýlar.
Qoça xoruzdan biri,
Gəldi bir az iləri
Dedi: „A, lovqa tylky!
Qujruqu zorba tylky,
Joqdur səndə myryvvət,
Bizə verirsən zillət,
Gizli-gizli geçələr,
Kəndə girib vixəvər;
Bizi саръв calırsan,
Hinə şıjvən salırsan.
Joqmu bizim çapъtyz?
Halalmədъr qapъtyz?
Elədik biz də tədbir,
Var bu jerlərdə coq pir;

Aqlajyb, dəxil dyşdyk,
Daşlaryna syrtyşdyk,
Minlərçə kəsdik qurban,
Verdik fəqirə ehsan;
Bize tərəhhym etsin,
Bu vələnə gətyrsyn“.

Tylky başın salladъ,
Həngyr-həngyr aqladъ.
Bu işə mat qaldылар,
Tylkyjə jan aldылар.

Səsləndilər: „Bir dajan
Bizi başa sal, aman!
Bu nə işdir bir gərək?
Dərdini biz də bilək.

Hardan gəlibsen belə,
Hara gedirsən səjlə?!“

Tylky alışdъ, jandъ,
Əsasъна dajandъ:
Aqlar, aqlar gəz ilə,
Şirin-şirin səz ilə,
Dedi: „Gəlin bir gərək,
Aj ysty başı ipək!
Gəzəl sıfətli çanlar!
Aj gəzləri mərçanlar!

Qoçalıňşam, dyşmyşəm,
Sizi coq inçitmişəm;
Allah caisyn dadıma,
Jetişsin imdadıma!



Gynahlarъm həddən coq,
Janъpъzda yzym joq.

Bilməmişəm mən mydam,
 Dynjada halal, haram.
 Sizi dutub jemişəm,
 Açь səzlər demişəm.
 Qəlbinizi səqməşəm,
 Evinizi jəqməşəm.
 Mənim dynjalar qadar,
 Sizdən xəçalətim var.
 Cəkirəm coq nədamət,
 Qalın hələ səlamət;
 Gərəkdir həççə gedəm,
 Tevbə, istiqfar edəm.
 Dynjadan əl yzmyşəm,
 Dirilikdən bezmişəm;
 Qoçaldım, bəlkə allah,
 Kecsin gynahımdan, ah!
 Bu səzlərə şasdylar,
 Çymləsi aqlaşdylar;
 Səjlədilər: „Aj vava!
 Sənə çanımtız fəda.
 A, tykləri xoş qumاش,
 Bizi əzynə joldaş;
 Qəbul etsən əgər sən,
 Xejir-dua bularsan“.

„Gəlin-gəlin, evladım,
 Jaxşılıqda qoj adım
 Dynja durunça qalsın!
 Gynahlarım azalsın!“
 Ucub gəldi çymləsi;
 Xoruz-tojuqun səsi,
 Culqaladı hər janı,
 Cəl dərəni ormanı.
 Bir xoruz tez dəzvıxdı.
 Sevinçək dama cıqdı,
 „Quqquluqu!“ cəkdi çar,
 „Olun daha xəbərdar;
 Myzdələr olsun sizə,
 Allah vaqıbdır bizi:
 Tylky abid olmuşdur,
 Urəji jumşalmışdır.
 Qırmajaçaqdır bizi,
 Hej aqlamaqdan gəzy;
 Syzylmyş, həm qızarmış,
 Bəti bənzi bozarmış,
 Tevbə istiqfar edir,
 Bir başa həççə gedir“.
 Kəntdə xoruz, tojuqlar,
 Bundan olub xəbərdar;

Bir-birinə vaqşıv,
Kyjə dyşub aqşıv;
Işı jəqin bildilər,
Ucub, qasıv gəldilər.
Tylky dəndy jaq bala.
Alıb onu ortaja:
Biri əpyr əvanı,
Biri dəmir əsanı,
Biri təsbeh, sarıvı,
Biri hisli cırçıvı;
Gətirmişlər duz, cərək,
„Dərə xəlvət, tylky vəj“.
Dururdu kejfi coq saz,
Baqyrdb sajmaz-sajmaz.
Bir az səhbət etdilər,
Jola dyşub getdilər.
Tylky gedirdi xyrrəm,
Dənyub onlara hərdəm.
Gizli-gizli vaqyrdb,
Damaqın şatladırdı.
Kəsib əlcub bicirdi,
Kəklərini secirdi.
Kəsilmişdi taqəti,
Arajırdı fyrsəti;

Bir az daha getdilər,
Dyzənlijə jetdilər,
Tylky dajandı durdu,
Başladı hilə qurdı.
Dedi: „A, çanım xoruz!
Ruhum rəvanım xoruz!
Mənim kəhnə joldaşım!
Gəzim, dostum qardaşım!
Xoş səsli mə'sum hejvan,
Cıq aqlaça ver əzan;
A'alm dəstamazı,
Qılałım tez namazı“.
Xoruz cıqdı uçadan,
Veidi gəzəl bir əzan.
Tylky dedi: „Tez durun,
Namaz üçün səf qurun;
Olsun xoruz pişnamaz,
Qılaq vi cəldə namaz“.
Baqırşdalar: „Joq olmaz!
Bizim cinsə jaraşmaz;
Əslindən pişnamazlıq,
Sənin şə'ninə lajıq“.
Tylky dartıv əzyny,
Turşutdu yz gəzyny,



Dedi: „Məndən cəkin əl,
Olmuşam mən vəd əməl;
Çavanlıqynda işim,
Fisq olubdur, bu dişim
Olub başıma vəla:
Sizə edibdir çəfa.
Mənim kivi jaramaz,
Olurmu hec pişnamaz?“

Arъq xoruzdan biri,
Kecdi qərəz iləri.
Tylky вава janladъ,
Səfləri sahmanladъ,
Kəkləri sondan dyzdy,
Gəzlərini bir syzdy;
Hijləni saz ejlədi,
Durdu belə səjlədi:
„Başla namazъ gərək,
Mən hamъnъzdan gərək,
Dalda duram ej gezym!
Haq janъnda joq yzym.
Gynahыm həddən aşmъş,
Qəlvimdə dəridim coşmuş;
Sizin gynahыnъz joq,
Mənimki isə coq-coq;
Joldan съզъв azmъşam,
Haqqын kəkyn qazmъşam;
Peşimanam işimdən,
Bezaram kecmişimdən;
Mənə namazda dua
Edin, unutmaјn ha!“
Bunu dejib məsxərə,
Aqladъ birdən-birə,

Bytyn səbri kəsilmiş,
Bojnu vaşь əjilmiş;
Gəz altından vaqyrdb,
Aqzından su aqyrdb;



F. Kiparlı adlı
Azərbaycan Dövlət Uzaq
KİTAVXANASI
INV. № 58844

226341

Japraq tək titrəjirdi,
Şikarъ gəzləjirdi.
Namaz ucyn durdular,
Səçdəjə baş qojdular.
Qurtatъv o işini,
Sazlajaraq dişini.
Atdb təsbeh, əvəlъ,
Sagъqыпь əsanъ;
Atlandsъ aslan kibи,
Hərifi-mejdən kibи;
On beş kək tojuq voğdu,
Bildilər hijlədir vi.
Dujiv o jerdə qalan,
Qurtardъ tylkydən çan.
Ucdu hərə bir jana:
Daqa, daşa ormana.
Cely basdb qışqırgъq,
Qalqdb vəjyk fışqırgъq,
Tylky işi bitirdi,
Avlerъпь gətyrdy
Juvasыna myxtəsər,
Bir aj jedi sərasər.

MURAD.

Tiflis şəhərinin janında „Kolbasan“ adlı bir kənt var idi. Bu kəndin dərt bir janı vaqıtlaq, meşəlik yerlər idi. Elə ki, Bahar olurdu: aqaçlar cicəklənirdi, təpələr, jamaçlar, cəmənlər jumuşaq ot və cicəklər ilə dəşənirdi. Rəng-rəng gyllərin ətri kəndi byryjyrdy, səhər-əxşam quşlarıny gəzəl nəqəməsinin arası kəsilməjirdi. Bahar saatı bu kənt o qədər gəzəl olurdu ki, insan vaqmaqdən dojmajırdı. Belə tə'rifini etdijimiz kənddə „Bylqejs“ və „Murad“ adında vaşqardaş var idi. Bylqejs olduqça mehriban və tərvijəli bir qız idi. Hər gyn vaqalarındakı tut aqaçlının altına palaz salırdı; ojunçaq şejlərini də jıqıv əz-əzyne ojnardı. Ara-bir qonşuları Səltənət də gələrdi. Hər ikisi birlikdə dejər, gylər, ojnardılar. Otaq vəzəjirdilər.

Bir-birinə qonaq gedib gələrdilər. Gəlin-gəlin ojnağırdılar. Ara-bir atası aldıq “Əlisba” kitavınp şəkillərinə tamasha edir və oqujurdular. Gynləri xoş və asudə kecirdi.

Amma Murad hec qapı-vaçada tərəlməzdi. Səhər evdən çıqar, bir də açanda evə qajıbdardı. O gyn olmazdı ki, Muradın uzy, başı çırılımış evə qajtmaya idi. Hər kəs ilə dəjyşub, səjyşyrdı. Ona gərə də onu hec kəs sevməzdi. Hətta əz ata və anası da Muradı sevməzdi. Onun əlindən vaşsyz Bylqejisini ki, hec rahatlıq yox idi, onun ojunçaqlarınp daqıqıdb və səndərardı, ara-bir də dəjub qacardı. Ona gərə Bylqejs qardaş Murad ilə hec ojnamazdı və ondan qorqardı. Bylqejs mehriban bir qız olduqı ucun, qapalarındakı hejvanları və quşları da coq sevər və məhəvvət edərdi. Hejvanlar və quşlar da əvəzində Bylqejsi sevərdi və ondan qacmazlardı. Coq vaqt olurdu ki, vaqında ojnadxıq zaman: „Mərmər“ Bişiji „Dəmir“ iti „Məs-



tan“ xoruzu, tojuq çyçələri Bylqejsin başına toplanırdı və onun əlindəki cərək parcasınyı alıb jemək istərlərdi. Bylqejs isə cərəji parca-parca edib, bir az Məstan xoruza, bir az tojuq çyçələrə, bir az da it və bişijə atardı, həmçün soqulub, jeməjə məşqul olurdu Bylqejs qara və iri gəzlərini onlara dikib

baqardı. Bir də gərərdi ki, it cərəjini əzy jejiv qurtardı. javaş-javaş aqzınpı bişijin qısmatına uzadıb. Bişik də tırvıldaja-tırvıldaja calışdı ki, aqzındakı cərəji jejiv qurtarsın, həm də pənçələri ilə jerdə qalan cərəji vərk-vərk dutub, açqılb-açqılb itə vaqırdı. Amma it vaqtajıb soqulur ki, bişijin, ja xoruz-tojuqun cərəjini qarğıb jesin. Birdən-virə bir tərəfdən xoruz qaqqıldaja-qaqqılda-ja itin ystynə atıbırdı, bir tərəfdən də bişik belini qaldırgıb dişlərini itin ysty-nə qızılıb tırvıldajır və birdən-virə səcrajıb itin yzyny çırmalajırdı.


Bylqejs bu tamaşadan dojmazdı, gy-lə-gylə onların davasına baqardı.

Murad isə joldaşlarınpı və vaçsınpı inçitdiyi kibi, hejvanları da inçidirdi. Hə-lə qarşalarındakı „Dəmir“ kərəjə onun əlindən gyn və dirilik joq idi. Qarşı aq-zında uzanıb jatarkən, Murad əlindəki daş ilə itin harası gəldi vurardı; jazıq it qujrıqunu vəjrynpı qızıv, vəngildijə-vəngildijə qacar, ja inki iri qara aqzı-

пъ асыв Murada вәrk hyrәrdi. Odur ki, Muradъ hec sevmәzdi. Onu harada gөrsә qасыв gizlәnәrdi. Sarъ vişik dә Muradъ sevmәzdi. Onun kөlgәsini uzaqdan gөryңә, qujruqunu qыsъв, tәlәsik өzyнү bir jerә soqub gizlәnәrdi; cynky hәmişә Murad onun qujruqundan dutub dartardь. Murad vişijin arqsabынça dysdyjj zaman vişik әvvәlcә qacar, Muradъn ona jaqыnlaşdьqыпь gөryңә bir-dәn-virә dajańyrdь. Belini diklәjib, dişlәrinи qыçaјьв „puf“ elijib Muradъn ystynә atыльды. Hәtta bir necә dәfә әllәrini, uzyny չyrмalaјьв aqlaja-aqlaja Muradъ evlәrinә gөndәrmىşdi.

Elә ki, axşam olurdu, tәpəlәrdәn, ja-maclardan пахыг mәlәşә-mәlәşә kәndә gәlirdi, Murad әlinә comaqыпь alъв, па-хыгып icinә girәrdi, әlindәki comaq ilә o inәjin, ви өkyzyn harasъ gәldisә vu-rardь.

Murad bir dәfә bir qara inәjin arqa-sынça dysdy. Inәk axыда tәngә gәlib, dәndy vә Muradъ iki vijnuzlarыna гө-



tyryv jerә elә сырpdь, qurvaqa kibі je-rә sәrildi. Murad tamam bir saat өzүнә gәlmәdi. Ondan sonra Murad nә Dәmir kөрәjә, nә vişijә vә nә dә inәklәrә ja-qып gedә bilmәjirdi.

Baoçalarындакъ jasәmәn аoаcь al-tыnda bir sәbәt icindә, tojuqlar jumurt-laјьrdь. Bir gyn Murad baoçada gәzir-di. Cil tojuq jumurtlaјьв съqanda, mu-

rad gərdy. Javaş-javaş gedib jumurtaların çiбинə doldurdu ki, aparsın. Məstan xoruz bunu uzaqdan gəryub, uca-uca Muradın ystyny aldb.

Murad coq qorqmuşdu, bilməjirdi ki, nə etsin. Axırdı arqasında gizlətdiji jumurtaların atıb qacdb. Xoruz əl cəkməjib, onun arqasınça dyşdy. Muradın ajaqъ bir aqaça ilişib jıqыldı; çıbindəki jumurtalar sındı, çıbi və paltarın jumurtaja bulandı. Murad qalqıdb, aqlaja-aqlaja getdi. Murad qorqusundan evə gedə bilməjirdi; cynky paltarlarla başdan-ajaqa jumurta sarısb idi.

Murad ۋاڭcada bir alma aqaçın pıñında oturmuşdu, gərdy ki, Bylqejs ۋاڭcaya cıqıdb. „Məstan! Məstan!“ dejə ۋaqtırdı, ۋاڭcانın o biri başından xoruz uca-uca gəldi. Bylqejs xoruzun başına bir papaq tikmişdi.

Mehriban qız o balaça əlləri ilə xoruzun papaqını başına qoju lent ilə ۋaojadı. Sonra şirin dil ilə dedi ki:

„Məstan xoruzum, çejran xoruzum!
gər sənə nə gəzəl papaq tikmişəm!“

Dejəsən ki, xoruz da Bylqejsin mehriban dilini anlağırdı; gəzlərini Bylqejsin yzynə dikib dinməz, səjləməz durdu. Bylqejsin qəlbini dəjmək istəməjirdi; cynky Bylqejs onlarla coq sevirdi. Hətta sarı tojuq da çuçələri ilə Bylqejsin Məstan xoruza ۋاڭcıladiqъ papaqa diqqət ilə ۋaqtırdı, Bylqejs coq şad idi. Murad gərdy ki, xoruzun başı Bylqejsə məşquldur, çəld qasıb jenə dəjasəmən aqaçın pıñına getdi, qorqa-qorqa ətrafa ۋaqıdb ki, gərsyn hec kimse jóqdur ki, hec kəsi gərmədi. Javaşça gəldi, jumurta səbətini arqasına aldb ki, qalqıb getsin. Jaqında qazlar dənlənirmiş, Murad onlarla hec gərməmiş, onların jumurtaların pıñına səbət ilə oqurlaşıb, aparmaq istədijini qazlar anlamış, maçal verməjib birdən-birə hər biri bir tərəfdən Muradın jolunu kəsdi. Murad hec bilmədi ki, qorqusundan nə etsin; cynky qazların hər biri

Muradъ bir tərəfə cəkirdi, ələlxysus ana qazdan soq qorqmuşdu; cynky o, soq açıqlıb idi. Qorqurdu ki, səcrajıv gəzlərini cəqarsın. Axırda arqasından səvəti aqzıb ystə jerə atdı, jumurtalarıb hamıtbıb sındıb.

Murad bu dəfə əvvəlkindən də soq qorqmuşdu, jənə alma aqasınpıb altında oturdu. Soq qəmgin idi. Fikir edirdi ki, evə getsin, anasın onu dəjər; cynky həm paltarıb jumurtaja batışdıb, həm də səbətdəki jumurtalarıb sındırtışdıb. Murad bu fikirləri elijirdi, bir də gərdy ki, Bylqejs əlində „uşaq gəziyyü“ əlisba kitavcasıb vaqsaşa cəqdıb. Məstan xoruz, sarıb tojuq və çycələri Bylqejsin ətrafınpıb alıb. Bylqejs oturdu Kitavınpıb acıb. Sarıb tojuqun başınpıa əlcəkib dedi ki: gəzəl tojuqum! Gəl sənə bu şəkilli kitabdan dərs verim, jaxşı!....

Sarıb tojuq bir Bylqejsin yzynə vaqırdıb, bir də kitav dimdikləjirdi. Bylqejs dejirdi: dejnən „a...“ tojuq hec səs cəqarmırdıb. Bylqejs gərdy ki, tojuq

hec oqumağıb, çycənin birini kitavyň ystynə qojuv dedi: „gəzəl çycəm! Səjlə“ a ... „Çycə kitava vaqdb, vaqdb bir dən-birə dimdijini juqarıb qaldıryv „çik-çik“ dejə səsləndi. Bylqejs şadlıqından bilməjirdi ki, nə etsin, vi zaman anasın rəncərədən gylə-gylə Bylqejsin dərs verməsinə vaqırdıb. Bylqejs bir adam arayırdı ki, çycəsinin kitab oqumasınpı ona göstərsin. Anasın rəncərədə gəryncə sevinə-sevinə qışqırdıb: „anaçan! Birçə çycəmə vaq, gər nə jaxşı oqujur! Gəzəl çycəm! Dejnən „A....“ çycə Bylqejsə vaqıv jenə də „çik-çik“ dejə səsləndi. Bulqejs gylə-gylə qara iri gəzlərini anasına dikib dedi: „anaçan gərdyn nə jaxşı oqujur“?

Anasın gylə-gylə çavab verdi „gəzəl qızım! Məjər Sən pis oqujursan ki, çycən də pis oqusun?...“

Bu aralıq Məstan xoruz da Bylqejsin başınpıb ystyndə durmuşdu, xoruz kitava vaqdb-vaqdb, birdən-birə uçadan banladıb, Bylqejs balaça əlini xoruzun

ваşына сәків деди: мәстан xoruzum! Сән вөйксән, оқуғақ билірсән. Qоj, ви валаça çүçәni өjrәdim. Qocaq çүçәм! De гөryм „a“ çүçә sarъ dimdijini асьв „çik-çik“ oqujurdu.

Murat alma ақаçыпън алтында қәмгін-қәмгін bunlara вақытды, өз-өзүнә fikir elәjirdi: „nә ycyn Bylqejsi hamъ sevir? Hamъ ona мәhәввәт jetirir?“

Amma mәni hec kес sevmәjir, hәr kес mәndәn nifrәt edir? Nә ycyn?...



JAXŞЬ ARQA.

Gynlәrin bir gynyndә,
Qalып meşә dibindә;
Bir aç tylky olurdu,
Аçыndan qavtыльды.

Qalmajыrdь cөl, dәrә,
Baş cәkirdi, hәr jerә;
Bir jerдә av bilsәjdi,
Ja uzaqdan gөrsәjdi;
Qujruqunu diklәjir,
O, gyllә kиbi gedir.

Gərsə aqacha bir quş,
 Başyndan ojnardı huş.
 Istəjirdi bir başa,
 O, aqacha dırmaşa;
 Lakin dişi batmazdı,
 Əli quşa catmazdı.
 Altdan juqarın jan-jan,
 Baqardı hejran-hejran;
 Qımyldasajdi japrak,
 Tylky olurdu sajaq.
 Javaşça şyngyjyrdı*),
 O səsi dinləjirdi.
 Hərdən, birdən jatardı,
 Gəzlərini jumardı;
 Gərsyn quşlar gəlirmi,
 Onu jatmış bilirmi;
 Gələn quşlar da ançaq,
 Olurdular coq sajaq;
 Qarşısında dənlənir,
 Çikkilləşir, jemlənir.
 Acarkən tez gəzyny,
 Gərərdi bir əzyny.

Durub tıryıldanırdı,
 Alıştıv odlanırdı.
 Axşamadək gəzərdi,
 Jorulurdu, bezərdi.
 Əli avdan yzylmyş,
 Aqzı gəzy byzylmyş.
 Hər kol-kosa catardı,
 Qıvıqlardı jatardı.
 Jaman kecirdi gyny,
 Olyssə almışdı onu;
 Dyşyndı fikrə getdi,
 Bir vaçınız nə etdi?
 Aqılna gəldi birdən,
 Nə jaman axmaqam mən,
 Hazır bu qonşuluqda
 Cınarda, bu javuqda,
 Bala cıqarmış lejlək,
 Bir hijlə qurmaq gərək.
 Bir-bir jejim onların,
 Qarnımt tox olsun varın.
 Getdi bir vısqı buldu,
 Əhvalı coq duruldu;
 O sevinə-sevinə,
 Gəldi cınar dibinə,

* Şəngymək.

Dedi: „a lejlək vava!
Kəc vü aqəçdan daha:
 Bu cəl, səhra, vü orman,
 Mənə qalıb atamdan;
Indi yc gyndyr açam,
Bir loqmaja məhtaçam;
 Istijirəm cınpaşy,
 Ortaşından tən jarı,
Kəsib, vü kəntdə satam,
Bir parça cərək alam“;
 Aqaç başında lejlək,
 Bu səzləri eşitçək,
Başladı jalvurmaşa,
Dedi: „A tylky aqa!
 Rəhm elə gəl, aj aman!
 Kəsmə cınpaşy, dajan!
Gəl juvamış daqıxtma,
Gəz jaşıtmış aqıxtma.
 Balalarım lyməkdir,
 Qanatları gədəkdir;
Aqaç başından jerə,
Dyşərsə birdən-birə,
 Tələf olur, aj gəzym!
 Dyşməsin jerə səzym“.

Tylky dedi: „Joq olmaz!
Bir dəqiqə jaramaz“!
 Vıscıqıspı dyvara,
 Cəkdi o dəm cınpaşy.
„Aman, aman tələsmə!
Dajan, cınpaşy kəsmə,
 Yc balamdan birisini,
 Ən vəjuyyny irisini
Verim sənə, gətyr əl,
Tylky vava, rəhmə gəl!“
 Tylky aqa şyngədi,
 Qulaqların pı diklədi;
Dedi: „Daha nejləjək!
At aşaqlı tez gərək“!
 Lejlək tykyny qavardı,
 Balasın pı ona alıdı.
Tylky qapdı havada,
Parcalajıb orada.
 Cəkdi balta dişinə.
 Jeqi getdi, işinə.
Kecdi bir yc gyn daha,
Açdı o tylky aqa.
 Bir başa durdu jenə,
 Gəldi cınar dívinə.

Dedi: „A, lejlək vava!
 Kəc vü aqacdan daha;
 Jenə yc gyndyr açam,
 Bir loqmaja məhtaçam.
 Gəlmışəm sənə sarъ
 Gərək kəsəm cınpaгъ“.
 Bъсqъsъпь dybarə,
 Cəkdi tylky cınpaгъ.
 Lejlək vaqыrdы: „Ejvah!
 Kəsmə dajan sən allah.
 Gəzymyn aq-qarasъ,
 Yrəjimin parasъ,
 Iki balam qalъbdыг,
 Məni şumluq alъbdыг“.
 Nə etməli? Birisini,
 Handa vəjyk irisini,
 „Ala“ dejib də atdъ,
 Dərdə-məlalə batdъ!
 Tylky qapdъ havada,
 Parcalajъв orada.
 Durdu jedi sevinçək,
 Qujruqunu dutub şək.
 Əlini qojdu belinə,
 Dyşyb getdi joluna.

Bir aqacda javъqda,
 Oturmuşdu bir qaroja;
 Dedi: „A, ahmaq lejlək,
 Səjlə mənə bir gərək;
 Bu nə işdir edirsən?
 Oz balanъ verirsən.
 Bu viç azoqыn tylkyjə,
 Dəв salırsan əlkəjə?“
 Eşidinçə vü səzy,
 Qacdъ, vəti, vənizi.
 Dedi: „Gərym əllərim,
 Colaq olsun nejləjim?
 Oz başına bir nəfər,
 Hec belə bir iş edə?
 Gərmədinqmi cınpaгъ,
 Ortasыndan tən jaгъ,
 Bicqi ilə kəsirdi?
 Çapъm zaq-zaq əsirdi“.
 Qarqa dedi: „Aj cərən!
 Gərynyr coq sadəsən;
 Joqdur əsla biliжin,
 Gijdir vejnin, iliжin;
 „Uzun voj, uzun voqaz
 Xejrə-şərə jaramaz“.

№ xejir o bojdan sənə?

Inanırsan sən ona?

Hec iş gəlməz əlinən,

Qorqma onun dilindən;

Qurur sənə o tuzaq,

Jalvarma kəssin vuraq!...“

Lejlək dedi: „Aj oql!

Mən nə bilim, coq saq ol.

Oqumamış adamam,

Avam olmuşdur dədəm.

Saldın başa sən məni,

Biləçəjəm qədrini“.

Kecdi bir yc gyn daha,

Açyıv tylky aqa.

Cınar dibinə gəldi.

Vyoypıv vuruv, cənbəldi,

Dedi: „A, lejlək baba!

Kəc vi aqaçdan daha!“

Tylky dartçaq əzyny,

Qurtarmamış səzyny.

Lejlək bojnunu uzatdb,

Tyklərini qavartdb;

Dedi: „Sus alcaq azoyp!

Jetməzmi aldatdböyp?

Ah vaşım əkmisən,
Sinəmə daq cəkmisən.

Anlamışam işini,

Nə qızçıyb dışını;

Baqırsan, sən yzymə?

Get, gərynmə gəzymə!“

Tylky hejrətə daldı,

Jerində təxil qaldı.

Gənly oğemə vuryndy,

Dərin-dərin dyşyndy!

Sonra dedi: „A, jassar!

Səni bir əjrədən var!“

Gəzlərini syzdyrdy,

Ətrafa gəz gəzdirdi,

Qarqanlı birdən gərdy,

Tykləri biz-biz durdu.

Dedi: „A, ha vi qarqa,

Bunu əjrətmış, joqsə;

Bu işləri qanmazdb,

Hec bir şej anlamazdb.

Sonra jenə şyngyjub,

Qulaqınp diklijub.

Dedi: „A, jassar qarqa!

Fitnəci, murdar qarqa!

Bu nə çyrə'tdir etdin?
 Bu lejləji əjrətdin?
 Bununla, ej jaramaz,
 Sənin ki, qarnıñ dojmaz.
 Səjlə mənə bir gərək,
 Bu vojnu uzun lejlək,
 Baçyndyr, qardaşyndyr?
 Ja inki joldaşyndyr?
 Nə qalmyşdь ki sənə?
 Jamanlıq etdin mənə?
 Mənim ziddimə getdin,
 Halal ruzumdan etdin.
 Olsun iki gəzyn kor!
 Indi birçə dajan dur!
 Dutub, uzyub, başıny,
 Bişirrəm tən aşın.“.
 Qalqdy suju syzylmyş,
 Aqzь, gəzy byzylmyş.
 Meşə ilə gedirdi,
 Əz-əzynə dejirdi:
 „Aj raxyl, şejtan qarqa!
 Səvr elə, dajan qarqa!
 Sənə qurum bir kələk,
 Aləmə olsun ərnək“.

Gynəş yfyqdə səndy,
 Javaş-javaş byryndy.
 Dumanlandy cajyrlar,
 Dərə, daqlar, vajyrlar,
 Cəkdy dərin qaranlıq,
 Qararan tək ortalıq.
 Qurt, quş daha əkildi,
 Juvasına cəkildi.
 Bulut altından səssiz,
 Gəz qıṛrırdy aj, julduz.
 Joq səs-səmir bir jerdə,
 Ançaq ki, dərələrdə.
 Sular lətifçə caqlar,
 Səs verər jaqın daqlar;
 Bizim bu tylky aqa,
 Buldu qalın bir koma,
 Soquldu aqıñ, jorqun,
 Əhvalı xejli pozqun.
 Qarnı quruldujurdu,
 Durub tırgılfıjırdy;
 Juqu girməz gəzynə,
 Danışyır əz-əzynə.
 Fələk bu qanlı səhər,
 Asylmajaçaq məjər?